

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Ad: Məhsəti

Soyad: Ələkbərova

Ata adı: Mikayıl

Təvəllüd: 11.08.1979


İş telefonu:

Mob: 070-685-54-35

E-mail: alekberova_1979@mail.ru

Fakültə: Aqronomluq

Kafedra: Bağçılıq



TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

1996-cı ildə ADAU-nun Meyvəçilik, tərəvəzçilik və üzümçülük fakültəsini bitirmişdir.

2014-cü ildə "Göygöl rayonu şəraitində Fransa üzüm sortlarının aqrobioloji və təsərrüfat-texnoloji xüsusiyyətlərinin öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

2019-cu ildə Bağçılıq ixtisası üzrə dosent elmi adı alıb.

ƏMƏK FƏALİYYƏTİ

2004-2006-cı illər "Üzüm Tredinq LTD" –də aqronom, 2006-2012-ci illər "Üzümçülük, şərəbçilik, k/t məhsullarının saxlanması və emalı texnologiyası" kafedrasında laborant, 2012-2015-ci illərdə assistent, 2015-2017-ci illərdə baş müəllim, 13.07.2019-cu ildən isə Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasında dosent vəzifəsində işləyir. "Üzümçülük", "Ampeloqrafiya", "Tərəvəzçilik", "Tətbiqi bitkiçilik" fənlərindən, "Aqronomluq", "Torpaqşünaslıq və aqrokimya", "Menecment (alman proqramı)" ixtisasları üzrə mühazirə və laboratoriya məşğələləri aparır.

Magistr pilləsində "Üzümçülük", "Tinglik", "Ampeloqrafiya", "Üzümçülük elminin müasir problemləri", "Üzümçülüyn tarixi və metodologiyası" fənlərindən mühazirə və laboratoriya dərslərini aparır. Magistratura səviyyəsi üzrə diplom işlərinə elmi rəhbər olmuşdur.

5 dərş vəsaitinin, 43 elmi və metodiki əsərin müəllifidir.

TƏDQIQAT SAHƏSİ

İşğaldan azad olunmuş rayonlarda (Qubadlı, Cəbrayıl, Füzuli) üzümlüklərin salınmasında yüksək keyfiyyətli üzüm tingi istehsalının elmi əsaslarının işlənməsi

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA

İŞTİRAKI

- 1.Хозяйственно-технологические особенности Французских сортов винограда в различных экологических зонах//Красноярский государственный аграрный университет, Материалы международной заочной научной конференции (25 апрель 2011 г.), с. 9-11
- 2.Сила роста и вызревание побегов французских сортов винограда в условиях Гейгельского района Азербайджана//Материалы VII Международной научно-практической конференции молодых исследователей «Наука и молодежь: новые идеи и решения», г. Волгоград, май 2013 г., с.157-160
- 3.Французский сорта винограда Пти Вердо в условии Гейгелского района Азербайджана//Материалы VIII Международной научно-практической конференции молодых исследователей «Наука и молодежь: новые идеи и решения», г. Волгоград, апрель 2013 г., с.190-192
- 4.Изучение особенностей французских технических сортов винограда// Аграрная наука, №8,14, 2014, М., с.13-14.
- 5.Gəncə-Qazax zonasında "İrisalxım" üzüm sortunun böyümə gücünün məhsuldarlığa təsiri//Сборник научных трудов Украинської наук "Актуальные науцные исследования в современном мире", выпуск 2, часть 2, февраль 2018 г, с 104-108
- 6.Влияние регулирование нагрузки гроздей на урожайность и качество урожая в сорте Табризи// LXVII Международной научной конференции «Актуальные научные исследования в современном мире» (26-27 ноября 2020 г.)

ELMI ƏSƏRLƏRİ

- 1.Bitki məhsullarının əsəb gərginliyinin müalicəsində rolu//AKTA-nın elmi əsərləri, № 1, Gəncə, 2007, s.76-77.
2. İki tərəfli şpaler (Gyo) formasının ənənəvi üsulla alınması. "Azərbaycanda regional iqtisadi inkişafa dəstək" Mingəçevir, 2008, Aİ., GDSİ
- 3.Üzüm yarpaqlarının konservantsız- sadə üsulla emalı//ADAU-nun elmi əsərləri, Gəncə, 2009, s.41-42.
- 4."Mədrəsə" üzüm sortunun təsərrüfat-texnoloji xüsusiyyətləri// Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Regional Elmi Mərkəz, Xəbərlər Məcmuəsi, №36, Elm nəşriyyatı, Gəncə, 2009, c.61-64.
- 5.Göygöl rayonu şəraitində "Şardone", "Petit Verdo" və "Pino Fran" üzüm sortlarının aqro-bioloji və təsərrüfat-texnoloji xüsusiyyətləri. Məqalə. Azərbaycan Aqrar Elmi, № 1, Bakı, 2010, s.116-117.
- 6.Fransız mənşəli üzüm sortlarının Azərbaycanda öyrənilməsi// ADAU-nun elmi əsərləri, № 1, Gəncə, 2009, s.41-42.
- 7."Şardone" üzüm sortunun təsərrüfat-texnoloji xüsusiyyətləri// Azərbaycan Dövlət Aqrar Universiteti, "Müasir dövrdə aqrar islahatlar: Reallıqlar və problemlər" mövzusunda həsr olunmuş elmi-praktiki konfransın materialları, Gəncə, 2009, s. 28-29.
- 8.İntroduksiya olunmuş sortların rayonlaşdırılması//Azərbaycan Dövlət Aqrar Universiteti, "Aqrar elmin inkişaf istiqamətləri və onun ekoloji aspektləri" mövzusunda həsr olunmuş elmi-praktiki konfransın materialları, Gəncə, 2010, s. 10-11
- 9.Fransız mənşəli üzüm sortlarının gözcüklə yüklənmə imkanları// ADAU-nun elmi əsərləri, № 2, Gəncə, 2010, s.19-20

- 10.Хозяйственно-технологические особенности сорта винограда «Пино Фран» в Гейгелском района//Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Regional Elmi Mərkəz, Xəbərlər Məcmuəsi, №45, Elm nəşriyyatı, Gəncə, 2011, c.34-36.
11. Ting istehsalı//ADAU-80: “Aqrar təhsil sistemində innovasiya texnologiyalarının tətbiqi və beynəlxalq əməkdaşlıq formaları” Beynəlxalq elmi-praktik konfransın materialları.Gəncə, 2010, s. 10.
- 12.Хозяйственно-технологические особенности Французских сортов винограда в различных экологических зонах//Красноярский государственный аграрный университет, Материалы международной заочной научной конференции (25 апрель 2011 г.), с. 9-11
- 13.Göygöl rayonu şəraitində bəzi fransız üzüm sortlarında fenoloji müşahidələrin yekunları//ADAU-nun elmi əsərləri, № 2, Gəncə, 2012, s.12-13
- 14.Fransa üzüm sortlarının Göygöl rayonu şəraitində öyrənilməsi və səmərəli istifadəsi// ADAU-nun elmi əsərləri, № 3, Gəncə, 2012, s.92-93
- 15.”Şardone”, “Pino Fran” və “Petit Verdo” sortlarına tətbiq edilən yaşıl əməliyyat//“Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Ümumrespublika elmi-praktik konfransın materialları”, Gəncə, 25-26 aprel, 2013
- 16.Göygöl rayonu şəraitində introduksiya olunmuş fransız üzüm sortlarının məhsuldarlığı//Azərbaycan Aqrar Elmi, № 2, Bakı, 2014, s.143-145.
- 17.Изучение особенностей французских технических сортов винограда// Аграрная наука, №8,14, 2014, М., с.13-14.
- 18.Fransız üzüm sortlarının çiçəklərinin tökülmə və salxımda gilələrin noxudlaşma xüsusiyyətləri//“Ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə və 2015-ci ilin Azərbaycanında “Kənd təsərrüfatı ili” elan edilməsinə həsr olunur. ADAU-nun elmi əsərləri, № 1, Gəncə, 2015, s.25-27
- 19.Bəzi fransız üzüm sortlarının salxım və gilələrinin quruluş xüsusiyyətləri və mexaniki tərkibi Azərbaycan Dövlət Aqrar Universiteti, “Azərbaycanda aqrar sektorun yeni infrastrukturunu: aqroparklar,onların yaradılmasının zəruriliyi və innovasiyalı inkişafda rolu” mövzusunda həsr olunmuş elmi-praktiki konfransın materialları, Gəncə, 06-07 may 2015, s. 154-157
- 20.Göygöl rayonu şəraitində bəzi fransız üzüm sortlarının ampelografik təsviri //Azərbaycan Aqrar Elmi, № 1, Bakı, 2015, s.121-127.
21. İstixana şəraitində pomidor bitkisi altında biohumusun torpağın struktur halına təsiri/ Azərbaycan Dövlət Aqrar Universiteti, akademik M.İ. Cəfərovun 80 illik yubileyinə həsr olunmuş “Azərbaycanda torpağın münbitliyinin artırılması yolları” mövzusunda ümumrespublika elmi-praktik konfransın materialları, 08 iyul, 2016-cı il, s. 218-221
- 22.İntroduksiya olunan bəzi süfrə üzüm sortlarının biomorfoloji xüsusiyyətlərinin tədqiqi// Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Regional Elmi Mərkəz, Xəbərlər Məcmuəsi, №36, Elm nəşriyyatı, Gəncə, 2016, c.17-21.
- 23.”Bilağani” üzüm sortunun biomorfoloji xüsusiyyətlərinin tədqiqi// ADAU-nun elmi əsərləri, № 2, Gəncə, 2016, s.27-29.
- 24.Üzümçülük (laborator praktikum) Dərs vəsaiti. Bakı., “Müəllim”, 2017. 172 səh
- 25.”Kardinal” və “CəyrayıTayfı” üzüm sortlarının fenologiyası// ADAU-nun elmi əsərləri, № 2, Gəncə, 2017, s.42-45.
- 26.Bağçılıqda istehsalın təşkili Dərs vəsaiti British Council maliyyələşdirdiyi Avedno Azərbaycan Kənd Təsərrüfatı layihəsi çərçivəsində SEFT Consulting” MMC ilə bağlanmış müqavilə əsasında hazırlanan modul üzrə dərs vəsaiti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı 2018.
- 27.Pomidor bitkisinin adaptiv texnologiyalar əsasında becərilməsi// ADAU-nun elmi əsərləri, № 2, Gəncə, 2018, s.45-48.
- 28.Gəncə-Qazax bölgəsində Vitis Vinifera L. növünə aid sortların müəyyən olunması// Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Regional Elmi Mərkəz, Xəbərlər Məcmuəsi, №3, Elm nəşriyyatı, Gəncə, 2019, c.176-181.
- 29.Üzümçülükdə ting istehsalına dair tövsiyə. ADAU, Gəncə - 2019

30.Üzüm bitkisinin ekini. Dərs vəsaiti. Bu modul Avropa İttifaqının maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının icra etdiyi “Lənkəran İqtisadi Rayonunda Model Peşə Təhsili Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində hazırlanan modul üzrə dərs vəsaiti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı 2019

31.Üzüm istehsalı. Dərs vəsaiti. Bu modul Avropa İttifaqının maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının icra etdiyi “Lənkəran İqtisadi Rayonunda Model Peşə Təhsili Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində hazırlanan modul üzrə dərs vəsaiti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı 2019

32.Üzüm bitkisinde əlverişsiz mühit şəraitinin təsirinin aradan qaldırılması yolları//Azərbaycan Dövlət Aqrar Universitetinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda intensiv bağçılıq: nailiyyətlər, perspektivlər, problemlər və həlli yolları” mövzusunda ümumrespublika elmi-praktik konfransın materialları, 21 fevral, 2020-ci il, s. 21-26

33.İstixana şəraitində tərəvəz istehsalının təşkili. Dərs vəsaiti. ADAU, Gəncə- 2020

DİL BİLİKLƏRİ

İngilis

Rus